



Fərqanə YUSİFQIZI

UZAQLARIN ADAMI

Yenə də ağlımdasan, uzaqların adamı,
Yenə də dodaqlarım pıçıldayır adını.
Səni unutmaq üçünsə etdimsə olmadı,
Nə iş-güc, nə də kimsə yerini doldurmadı.

Yenə də ağlımdasan soyuq bir qış gecəsi,
Bilsən nələr, nələr var ürəyimdən keçəsi.
Xəyal kimi gələsən, könlümü ovudasan,
Gedərkən yatağımda ətrini unudasan.

Yenə də ağlımdasan, uzaqların adamı...

SƏNDƏN UZAQLARDA

Səndən uzaqlarda keçmir bu həyat,
Ürək həsrət, sevgi həsrət, mən həsrət.
Səndən uzaqlarda qəlbim quraqlıq,
Bulud həsrət, yağış həsrət, çən həsrət.

Səndən uzaqlarda hər mövsüm qışdı,
Sənsizlik hər gecə mənle boğuşdu,
Ruhum torpaq üstə qanadsız quşdu,
Hava həsrət, yuva həsrət, dən həsrət.

Səndən uzaqlarda yoxdu xətirilər,
Qələmin ucuna gəlmir sətirlər,
Mən vüsəl yazıram, qəm gətirirlər,
Şeir həsrət, misra həsrət, bənd həsrət.

RUHU BAĞLA

Sən varsan, ya da yoxsan
Mənim üçün fərq etməz ki...
Sən yanımdan lap çıxıb get!
Məni tərək et!
Səndəki Sən tərək etməz ki...
Eşq inciyib, kəsüb gedib,
Könlünü alacaq söz hanı?
Bu sevgidən ürək qabar,
Altında közərən köz hanı?
Ruhum incik bədənimdən
Sığal çəkir xatirənə.
Sən nankor çıx bu dəfə də
“Sənsiz yoxam” söyləyənə.
Bu sözlərin nə mənası?
İndi duyğu anı deyil.
Sevsən yenə... heç unutma.
Ruhu bağla,
Canı deyil...

YOXSAN

İçimdə külək əsir,
Amma ki sərini yox.
Hər tərəf toz içində,
Gözüm səni arar hey.
Getdiyim boz yolların
Cığırında itmişəm.
Hər gələn qaraltıya
Əllərim uzanar hey...

Sel yuyubdu yolları,
Hər tərəfi dağıdıb.
Axıb gələn çay daşı
Dizimi yaralar hey.
Yoxsan – tətillə çıxıb
Xoşbəxt günlərim mənim.
Gizlətsəm də xeyri yox,
Yanağım saralar hey...

Yatsam da ruhum oyaq,
Sənsən tək cə ağlımda.
Yuxuma girir hərdən
Getdiyim oralar hey.
Səsin ilişib qalıb
Gedərkən qulağımda.
Ətrin isə özgənin
Yatağına dolar hey...

ÜMİD

Mən dünyaya sevilmək üçün gəldim –
amma sevgilər üstümdən keçdilər elədən-belə,
belədən-elə.
Baxdıq filmlərdəki yalançı sevgilərə, sevişmələrə,
İçində donmuş hisslər, yalançı həşirlər...
Ehtirassız sevib, dadsız öpüşmələr...
Çünki heç rejissor da sevməmişdi –
Sevərək sevişməmişdi.
Mən həyata nə vaxtsa xoşbəxt olmaq üçün
gəlmişdim.
Ucadan gülən, hətta dişləri də xoşbəxtlikdən
parıldayan qadın olmaq üçün.
Tanrıya da minnətə getdim... olmadı.
İçimə eşq adamımı doldurmaq istədim,
Mənim deyildi deyə, dolmadı...
Və beləcə, öldü içimdə sevilən qadın olmaq
arzusu...
Həyata turum bitmək üzrə, biletim ovcumda əzik-
üzük,
Son dayanacaqda ümidlə gülən yenə bizik...

AYRILIQ

Onun adı bir nöqtədir bəlkə,
ya da
davamı gəlməyən şeir.
Acıların mündəricatı,
Bermud üçbucağında
yox olmaq kimi bir şey.
İntihar üçün
yeni tikilinin ən son qatı.
Səhralarda azıb qalan yolçunun
son su ehtiyatı...
Onun adı eşitməyən qulağın səsi,
Ya da bir kimsəsizin qapısına düşən
qurumuş ağacın kölgəsi...
Yaz axşamının ən qısa yağıışı,
Tənha gecələrdə Ahmet Kaya şarkısı...
Xəstənin masa üstündəki
yeyə bilmədiyi yemək,
Doğulmayan körpəni
kiçik məzara gömmək.
Onun adı nədir?
Onun adına Ayrılıq deyilir
Və bir gün gedilir...

ÖLSƏM, BAĞIŞLA...

Bir vərəq sevgin qaldı, bir kitabsa ayrılıq,
Onsuz da bir əsrdir sənin ilə ayrılıq,
Yollarına sadağa, adına qurban mənəm,
Sarıll mənə son dəfə, gəl qovuşaq, bir dənəm.

Dünyanın o başından səslə məni, harayla
Gəlləm yağan yağışla, gəlləm günəşlə, ayla.
Mənə qoy vətən olsun o müqəddəs qucağın.
Ayağın dəyən yerlər ziyarətim, ocağım.

Danış ay ömrüm-günüm, səsin olsun nəfəsim,
Sən gedirsən, söylə, bəs kim olacaq hər kəsim?!
Getsən də çarə nədir, uğurlaram alqışla,
Sənsiz dözə bilməyib ölsəm, məni bağışla...

SƏSİNİ EŞİTMƏK

Səsini eşitmək nə? –
Bilmirəm, bəlkə, səni
Daha da çox sevməkdi.
Sanki sənə toxunmaq –
“Eşqim” deyə bilməkdi.
Səsindən bədənimə
Məhəbbətin axması...
Körpə uşağın ilk kəz
Bu dünyaya baxması.
Cəhənnəmdən qovulub,
Cənnətə qovuşmaqdi.
Görmədiyin birinə
Bilmədən yovuşmaqdi.
Səsini eşitmək nə? –
Yuvada aclıq çəkən
Quşların dən tapması,
Ağbirçək nənələrin
Kənddə çörək yapması...
Ya da ki, xoşbəxtlərin
Karvanına qoşulmaq,
Ən gözəl şərab kimi
İçmədən sərxoş olmaq.
Səsini eşitmək nə? –
Qəhər səni boğanda
İxtiyarsız gülməkdi.
Milyon dəfə ölərək
Səsinlə dirilməkdi...